

**SİĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) VƏ HÜQUQİ ŞƏXS SİĞORTA
MƏNFƏƏT VƏ ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və ya illik hesabat)**

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı : **AzSığorta ASC**

Hesabat dövrü : 31 dekabr 2010-cu il

ilin əvvəlindən artan yekunla

Gəlirlər	Sətr kodu
Əsas əməliyyat gəliri:	001
birbaşa sığorta üzrə sığorta haqları	002
təkrarsığorta üzrə təkrarsığorta haqları	
sığorta ödənişlərində təkrarsığortaçıların payı	
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissiyon muzzdlar	
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	003
İnvestisiya gəlirləri üzrə	005
Subroqasiya gəlirləri	
Sair gəlirlər	008
CƏMİ GƏLİRLƏR	009
Xərclər	Sətr kodu
Əsas əməliyyat xərcləri:	
verilmiş sığorta ödənişləri və sığorta məbləğləri üzrə	010
qaytarılan sığorta haqları üzrə	011
tənzimləmə xərcləri üzrə	012
təkrarsığortaya verilmiş sığorta haqları üzrə	013
qarşısılınma tədbirləri fonduna airmalar üzrə	014
sığorta fəaliyyəti üzrə sair xərclər	
İşlərin aparılması xərcləri	015
Sair xərclər	017
CƏMİ XƏRCLƏR	018
Maliyyə mənfəəti (zərəri)	019
Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	020
Vergi qoyulan mənfəət	021
Mənfəət vergisi	022

BÜDCƏYƏ VƏ BÜDCƏDƏNKƏNAR ÖDƏNİŞLƏR

Göstəricilərin adları	Hesablanmışdır	Fa
Mənfəətdən vergi	166 501,42	
Əlavə dəyər vergisi	10 905,44	
Gəlir vergisi	268 937,45	
Əmlak vergisi	8 052,88	
Torpaq vergisi	0,00	
Aksizlər	0,00	
Ödəmə mənbəyində ver	26 208,10	
Sair vergilər	1 934,19	
Sosial sığorta və təminat	425 743,14	
Məcburi ödənişlər (0,3%	44 489,20	
İqtisadi sanksiyalar	0,00	

işdir”

ETA BROKERİNİN
(ə illik)

manatla

Məbləğ
15 249 849,72
334 570,16
27 391,79
11 530,82
-2 886 928,82
877 963,15
31 777,16
13 646 153,98
1 375 993,78
41 111,43
2 585,00
962 783,79
230 213,12
58 341,06
4 244 602,49
91 570,78
7 007 201,45
6 638 952,53
832 507,10
166 501,42

manatla

İktiki ödənilmişdir
184 862,00
10 515,12
351 238,51
10 045,14
0,00
0,00
170 561,62
64 588,70
424 303,42
32 801,47
0,00